

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor vəzifəsini icra edən:

dos. Zaur Məmmədov
" 6 " 01 2025-ci il

Fənn sillabusu

İxtisas: 050706 “Meşəçilik”

Kafedra: Aqrar elmləri

Fənnin adı: “Meşə taksasiyası” (Azərbaycan Təhsil Nazirliyinin 31 may 2011-ci il tarixli 923 sayılı əmri ilə qrif verilmişdir. 2017-ci ildə yenilənib.)

I. Fənn haqqında məlumat:

Kodu: IPF-B17

Tədris ili: III(2024-2025)

Semestr: VI

Fakultə: Aqrar və mühəndislik

Tədris yükü (saat): Cəmi: 80 saat. Auditoriya saatı 24 saat.(14 s. mühazirə, 10 s. laboratoriya).

Tədris forması: Qiyabi

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 8 kredit

Auditoriya № 314-111-220

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: m. Həsənov Tahir Həsənağa oğlu

Məsləhət günləri və saatı: III gün saat 14:00

E-mail ünvanı: hmerdan137@gmail.com

Kafedranın ünvanı: Füzuli 170 a

III. Təvsiyyə olunan dərsliklər və dərs vəsaitləri

Əsas ədəbiyyatlar:

1.Z.A.İbrahimov. Meşə taksasiyası.Bakı 2006.

2.Z.A.İbrahimov.Meşə qurluşu dərs vəsaiti.Bakı,2005.

3. Z.A.Ibrahimov. Meşə qurluşu üzrə metodik göstəriş.Gəncə,2013.

4.F.Ə.Əmirov.Azərbaycan Respublikasının meşələri və meşə təsərrüfatı.Bakı,1997.

5.C.Axundzadə,Ə.Hüseynov.Meşəçilik və Azərbaycanda təbiətin qorunması.Bakı,1963.

6. N.İ.İsmayılov,P.M.Musanəbiyeva.Azərbaycan Respublikasının ağac cinsləri üçün həcm cədvəli.I cild,Bakı ,1998.

7.T.S.Məmmədov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı. Elm. 2014.

Əlavə ədəbiyyatlar:

8.Н.П. Анучин Лесная таксация. Учебник для ВУЗов. Лесная промышленность, 1971.

9. Н.П.Анучин Лесная таксация. Учебник для ВУЗов, Лесная промышленность, 1977.

10 Н.А.Садыхов. Абъемные и сортиментные таблицы для бука восточного. Барда, 1968.

Köməkçi WEB- mənbələr

www.ayl.eco.gov.az/

<http://lib.bbu.edu.az./files/book/43.pdf>

<http://absheron.cls.az/front/files/libraries/89/books/515921423915619.pdf>

<http://faostat.fao.org/site/339/default.aspx>

<http://web2.anl.az:81/read/page.php?bibid=vtls000010274>

IV. Prerekvizitlər: Bu fənnin tədrisi üçün öncədən başqa fənninin tədrisinə ehtiyac yoxdur.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Program tədris planında "Meşə taksasiyası" fənni üzrə nəzərdə tutulmuş bütün məsələləri əhatə edir. Fənnin məqsədi tələbələrə meşə sərvətlərini qiymətləndirməyi öyrətmək; taksasiya ölçüləri, ölçü vahidləri, qaydaları və alətləri barədə bilik verməkdir.

Tədrisin məqsədi tələbələrə biosferin tərkib hissəsi olan meşələrdən səmərəli istifadəni təmin etmək məqsədi ilə onların öyrənilməsi, üzə çıxarılması, uçota alınması, meşə sərvətlərinin dinamika və statikada qiymətləndirilməsi metod və üsulları haqqında bilik verməkdir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzəre alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahanı buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır. Tələbələrin biliyi 10 bala sistemlə qiymətləndirilir. Bundan 50 bala tələbə semestr ərzində, 50 bala isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, və 30 bal kollekviumların nəticələrinə görə.

İmtahan biletine bir cədvəl olaraq fənni əhatə edən 5 sual daxil edilir. Hər sual 10 bala qədər qiymətləndirilir.

Qiymət meyarları aşağıdakılardır:

-10 bal - tələbə fəcərəti təqribən i dərsi başa düşür, cavabı dəqiq və hərtərəflidir.

-9 bal - tələbə kənallı təqribən i dərsi tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam ağa bilir.

-8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qusurlara yol verir

-7 bal - tələbə fəcərəti təqribən i dərsi başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilir.

-6 bal - tələbənin cavabı təqribən düzgündür

-5 bal - tələbənin cavabı təqribən düzgündür, lakin fikrini əsaslandırma bilir.

-4 bal - tələbənin cavabı təqribən düzgündür, lakin mövzunu izah edərək bəzi səhv'lərə yol verir

-3 bal - tələbənin cavabı təqribən düzgündür, lakin fikrini əsaslandırma bilir.

-1-2 bal - tələbənin cavabı təqribən düzgündür, lakin fikrini xəbəri var

-0 bal - suala cavabı

Tələbənin imtahanı ərzində tələbənin imtahandakı 50 bala əlavə olunmur.

**Semester nəticəsinə görə yekun qiymətləndirmə (imtahan
imtahana qədərki ballar əsasında)**

və

91-100 bal	Əla	A
81-90 bal	Cox yaxşı	B
71-80 bal	Yaxşı	C
61-70 bal	Kafi	D
51-60 bal	Qənaətbəxş	E
51-baldan aşağı	Qeyri-kafi	F

IX.Davranış qaydalarının pozulması: Tələbə universitetin daxili nizam intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək

X. Təqvim mövzu planı: Mühazirə - 14 saat, seminar - 10 saat. Cəmi: 24 saat

Nö	Mühazirə mövzuların məzmunu	Saat	Tarix
1	<p>Mövzu 1: Meşə taksasiyasının metodları. Taksasiya ölçüləri, alət və cihazlar</p> <p>Plan.</p> <ul style="list-style-type: none"> 1.Meşə taksasiyasının predmeti və obyekti 2. Taksasiyada başdan-başa və seçmə metodu. 3. Taksasiyada seçmə metod çoxluğunun öyrənilməsi 4.Taksasiya əlamətləri və elementləri.Ölçü əməliyyatı və onun mahiyyəti 5.Ölçü vahidləri və ölçü qaydaları.Taksasiya ölçüləri, İstifadə edilən ölçü cihazları 6.Ağacın hündürlüğünü ölçən alət və cihazlar. <p>Mənbə:[3.4.6]</p>	2	
2	<p>Mövzu 2: Fiziki taksasiya üsulları</p> <p>Riyazi düsturların köməyi ilə taksasiya üsulları</p> <p>Plan.</p> <ul style="list-style-type: none"> 1.Fiziki taksasiya üsullar, ksimertik və çəki üsulu. 2.Oduncağın təyin olunması əməliyyatı 3. Çəki üsulu ilə həcmin kipliyə görə təyin olunması. 4. Gövdənin və onun hissələrinin fəza cisimləri ilə oxşarlıqları. 5. Gövdənin en kəsiyinin forması və sahəsinin hesablanması. <p>Mənbə:[3.4.6.7]</p>	2	
3	<p>Mövzu 3: Girdə meşə materiallarının və odunun taksasiyası</p> <p>Plan.</p> <ul style="list-style-type: none"> 1.Oduncağın emal olunma dərəcəsinə görə və istehsal üsuluna görə təsnifikasi. 2 .Girdə meşə materiallarının ölçülülməsi və hesaba alınması 3. Odunun istilik törətmə qabiliyyətinə görə qruplara bölünməsi. 4. Odunun nəqliyə və yoğunluğa görə təsnifikasi. 5. Odunun yiğma, ölçmə təhvil qaydaları. 6.Dolu oduncaqlı və keçid əmsalı. Əmsalın köməyi ilə yiğma həcmin sıx həcmə çevrilməsi və əksinə 	2	

	Mənbə:[1.2.4.6]		
4	<p>Mövzu 4: Mişar materiallarının və kök üstə ağaçın taksasiyası</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Mişarlanmış meşə materiallarının təsnifatı. Həcmiin tapılması. 2.En kəsiyi düzgün həndəsi fiqur olmayan mişar materialının həcminin təyin edilməsi. 3..Kök üstə ağaçın taksasiya xüsusiyyətləri <p>Mənbə:[2.3.4.6]</p>	2	
5	<p>Mövzu 5: Həcm cədvəlləri.</p> <ol style="list-style-type: none"> 1.Kütləvi və ya həcm cədvəllərinin təsnifatı. 2.Ümumi və yerli həcm cədvəlləri. Kütləvi və ya həcm cədvəllərinin növləri, quruluşuna görə xüsusiyyətləri. 3.Meşə taksasiyası nəzəriyyəsi və praktikada rolü 4.Kütləvi və ya həcm cədvəllərindən istifadə qaydaları və ağacların hündürlük dərəcəsinin təyin olunması. <p>Mənbə:[2.3.4]</p>	2	
6	<p>Mövzu 6: Ağacliğın taksasiya göstəriciləri.</p> <p>Plan.</p> <ol style="list-style-type: none"> 1.Taksasiya göstəricilərinə dair ümumi anlayış. 2.Meşələrin müxtəlifliyi və onların yekcins hissələrə ayrılması. 3.Ağacliq meşənin yekcins tərkib hissəsi kimi. 4.Ağacliğın mənşəyi, forması və tərkibi. 5.Ağacliğın yaşı, doluluğu (və sıxlığı) 6.Ağacliğın orta diametri və orta hündürlüyü. 7.Ağacın boniteti, oduncaq ehtiyatı, əmtəəlik sinfi 8.Meşənin elementləri, yeniyetmə, meşəaltı və meşənin tipi <p>Mənbə:[3.4.6]</p>	2	
7	<p>Mövzu 7: Meşənin çeşid cədvəlləri əsasında çeşidlənməsi. Meşəqirm sahələrinin dəyər baxımından qiymətləndirilməsi</p> <p>Plan.</p> <ol style="list-style-type: none"> 1.Çeşid cədvəlləri barədə ümumi məlumat. Sturkturu və tərkib hissələri. 2.Kütləvi və ya həcm cədvəlləri, diametrə görə işlik oduncağın irilik sinifləri. <ul style="list-style-type: none"> 3.Cədvəllərdən istifadə qaydaları və likvid oduncağın həcminin hesablanması. 4.Əmtəə cədvəlləri haqqında məlumat. 5.Tərkibindəki işlik ağacların miqdarına görə ağacliğın əmtəəlik siniflərinə bölünməsi 6.Əmtəəlik sinfi daxilində yoğunluq pillələri üzrə işlik oduncağın təyin olunması. 7.Meşəkəsmə sahələrinin ayrılması və taksasiya edilməsi. 8.Naturada qırıntı sahəsinin ayrılması.Qırıntıya təyin olunmuş ağacları sayma, nömrələmə və damğalama . Sayma cədvəllərinin təribə olunması. 9.Meşəqirma sahələrinin oduncağın keyfiyyət kateqoriyası üzrə hesablanması 10.Kötük pulu və ya kök üstə buraxılış nırxları. 	2	

11. Kötük pulunun ağacın cinsindən nırx dərəcəsində və dərcə daxilində likvid oduncağın keyfiyyət kateqoriyasından asılılığı.

Mənbə:[3.4.5.7]

Cəmi: 14

	Laboratoriya məşğələsi mövzuları	Saat	Tarix
1	Meşə taksasiyasının metodları və taksasiya ölçüləri. Alət və cihazların funksiyaları.	2	
2	Mışar materiallarının taksasiyası. Meşə materialının təsnifikasi və odunun taksasiyası.	2	
3	Kütləvi və ya həcm cədvəlləri tərtibi.	2	
6	Meşənin sayma taksasiyası. Meşənin çeşidlənməsi.	2	
8	Meşə və meşəkəsmə fondunun taksasiyası.	2	
	Cəmi:	10	

XI. Fənn üzrə tələblər, tapşırıqlar:

Fənnin öyrənilməsi nəticəsində **tələbə bilməlidir**:

- başlıca taksasiya anlayışlarını və terminlərini;
- taksasiya ölçüləri qaydalarını;
- taksasiya alətlərin iş prinsipini və istifadə qaydalarını;
- kütləvi və həcm cədvəllərinindən istifadə qaydalarını.

Fənn üzrə təlimin nəticələri:

- sorğu və məlumat mənbələrindən istifadəni;
 - Yaşlılıqları qorumağı;
 - yaşlılıqların xüsusiyyətləri və növlərini öyrənməli;
 - Respublikanın ərazisində yayılmış ağac-kol bitkilərinin növ müxtəlifliyini bilməyi.
 - Dekorativ ağac və kol bitkilərini bacərmə metodlarını tətbiq etməyi;
 - Yaşillaşdırılacaq ərazinin sxemlərə əsasən qurulmasını;
- Yaşillaşdırma və park təsərrüfatı təliminin mənimsənilməsində tələbə digər ixtisas və qohum fənlər verən bilikləri yiyələnməlidir. Öz növbəsində, yaşillaşdırma və park təsərrüfatı biliklərindən yaşillaşdırma işlərinin aparılmasının öyrənilməsində istifadə etməlidir.

Kollekvium sualı

1. Meşə taksasiyasının predmeti və obyekti
2. Ölçü vahidləri və ölçü qaydaları. Taksasiya ölçüləri. İstifadə edilən ölçü vahidləri
3. Fiziki taksasiya üsulları, ksilometrik və çəki üsulu
4. Taksasiya əlamətləri və elementləri. Ölçü əməliyyatı və onun mahiyyəti
5. Oduncağın təyin olunması əməliyyatı
6. Çəki üsulu və həcmin kipliyə görə təyin olunması
7. Odunun yiğma, ölçmə və təhvil qaydaları
8. Girdə meşə materiallarının ölçülülməsi və hesaba alınması
9. Odunun istilik törəmə qabiliyyətinə görə qruplara bölünməsi
10. Mişarlanmış meşə materiallarının təsnifikasi. Həcmin tapılması

XII. Fənn üzrə imtahan sualları:

I Blok

1. Meşə taksasiyasının predmeti və obyekti
2. Fiziki taksasiya üsulları, ksilometrik və çəki üsulu.
3. Taksasiya əlamətləri və elementləri. Ölçü əməliyyatı və onun mahiyyəti
4. Ölçü vahidləri və ölçü qaydaları. Taksasiya ölçüləri, istifadə edilən ölçü cihazları
5. Ağacın hündürlüğünü ölçən alət və cihazlar.
6. Fiziki taksasiya üsullar, ksimertik və çəki üsulu.

II Blok

7. Oduncağın təyin olunması əməliyyatı
8. Çəki üsulu ilə həcmin kipliyə görə təyin olunması.
9. Gövdənin en kəsiyinin forması və sahəsinin hesablanması.
10. Oduncağın emal olunma dərəcəsinə görə və istehsal üsuluna görə təsnifatı.
11. Girdə meşə materiallarının ölçülməsi və hesaba alınması
12. Odunun istilik törətmə qabiliyyətinə görə qruplara bölünməsi.

III Blok

13. Odunun nəmliyə və yoğunluğa görə təsnifatı.
14. Odunun yiğma, ölçmə təhvil qaydaları.
15. Dolu oduncaqlı və keçid əmsali. Əmsalın köməyi ilə yiğma həcmin sıx həcmə çevrilməsi və əksinə
16. Mişarlanmış meşə materiallarının təsnifatı. Həcmin tapılması.
17. Kök üstə ağacın taksasiya xüsusiyyətləri
18. Kütləvi və ya həcm cədvəllərinin təsnifatı.

IV Blok

19. Cədvəllerdən istifadə qaydaları və likvid oduncağın həcminin hesablanması.
20. Taksasiya göstəricilərinə dair ümumi anlayış.
21. Meşələrin müxtəlifliyi və onların yekcins hissələrə ayrılması.
22. Ağaclarıq meşənin yekcins tərkib hissəsi kimi.
23. Ağaclarıq mənşəyi, forması və tərkibi.
24. Ağaclarıq boniteti, oduncaq ehtiyatı, əmtəəlik sinifi.

V Blok

25. Meşənin elementləri, yeniyetmə, meşəaltı və meşənin tipi.
26. Ağacları sayma barədə anlayış.
27. Ağacların sayma xüsusiyyətləri.
28. Sayma texnikası. Başdan-başa və qismən sayma.
29. Əmtəə cədvəlləri haqqında məlumat.
30. Əmtəəlik sinfi daxilində yoğunluq pillələri üzrə işlik oduncağın təyin olunması.

“Meşə taksasiyası” fənninin sillabusu 050706-“Meşəçilik ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

(27 dekabr protokol № 04) “Aqrar elmlər” kafedrasında müzakirə edilərək təsdiq edilmişdir.

Fənnin müəllimi: 

T.H. Həsənov

Kafedra müdürü:  dəst. İ.C. Kərimov